

QYZYL OZBEKISTAN

№ 23 (1527)

Keklem qyslaq xoçalq kemprenijesi nijsigə tajjaribdaq "tar" orunlar toqrabsida

"PRAVDA" NBN BAŞ MAQALASIDAN

Keklem ekin kemprenijesi bas-

lanusuya ekkii aj qaidi. Buna

hamma narsa tajjarmi? Hamma

narsa zirindar halqa keltigenni?

Mehallerdən kelxor malumatlar, kərə myessasələrimizin, isini tezlik bilər və qat'ər rəvəda qajitan qurmay turub, kekləm qyslaq xoçalq kemprenijesinin məsələləri tevərigər fırqələrin, va pireletər kən çamaatçılsıbdan dəqiqətəyib mybilizatsiya qulmaz turub, aldisuzdaq dojşan vəziyyələrinin, muvafiqqəcət vəzifələrinin, muvafiqqəcət vəzifələrinin təmənlər almajaqəsən, məzni kərsəfələr.

Biz həmmədən əvvəl, ekin

kemprenijesini qat'ər əhammiyyəti

bar məsələlərə əyləşər, qelsə

etmiş zirər deb hissələməyib.

Fırqələrin, "muştumzornuñ simi

boles jaşańvıñ tygatis" şəhərə

əməlgərəş, bətrək və kəm-

bağalların uşusduñ kəlxor qu-

ruşçaqə ahd məsələləri hamma

çadı, kekləm qyslaq xoçalq

kemprenijesi bilən arganik (yzy-

vi) baqlanıqan emas. Bətrək və

kəmvağallar fırqələrin müştum-

zorluqnañ tygatis toqşasdaq

qarayıñ təbrik qəldəslər. Asa-

səs amməs kəlxozuñ qarab jol-

salqan orta dəyqənlər həm tür-

qəndən şəhərəñ qurvalajlıdır.

Mənə sundaj pəjdə wəzii me-

həlli ədaralarımız, kəmvağal-

orta dəyqənlər amməsən müştum-

zorluqnañ qarşı mybilizatsiya qul-

məzni kəlxozuñ kərək, jappa-

saqə kollektifləşkən rajunlarda-

qıñ müştumzorluq nima qul-

kerək, degen wə şular sinər,

əllər qacan həl qulqınan məs-

aħələl yistidə gəp-sez qibəl ol-

turadalar. Bu məsələlər həl qib-

lənən. Müştumzor, müştum-

zorluq bitürlənən bolsa həm,

kəlxozuñ kərək jaramajdə. Kəlx-

qəza kirəng müştumzorluq dər-

rəvə, həjəl qulmaj undan cəqə-

təvələr jubarş kerək. Əksil ənqə-

labla iş jüryyzici müştumzorlar,

pirəlatər diktatörysiniñ aqşər pə-

çəsinin tats kərəklerə lazımdır.

Bundan tərtisizlikni biliş ke-

rək. Mehəlli təşkilatların, bə-

rək, kəməqədər və orta dəyqənlə-

lər amməs orlaşdaq işni re-

vəçəndərliş ornañda, müştumzor

bilən sezəməkci, yni-kəlxoz

icde jaki kəlxoz janbañ "qaj-

dan təvələ qibəl" ni istavçılard-

dan təzələnər kerək.

Keklem qyslaq xoçalq kəm-

penijesinin texniki cəhətidən

qajitan qurallanaturqan myhim

yastıkalardırıñ iñ qaj xılda tu-

radır?

Kəlxozlardaq yummiləşən

uruglıq fondalarla uruglıq da-

nən keltirib tekiş, jer çama-

alarla qol teklizləmətürən

yummiləşən fondalarla uşus-

daqə cəmətənəñ qulqıñ qul-

qulqıñ qulqıñ qulqıñ qulqıñ

بۇ توڭىز كۈنىڭىز نىد كۈلەم حازىر لەغىدغا بااغلاڭىز

Qalla taqsıtyńń jepitertibи mustumzorlarnың пәjрәnlərinи ast-yst qыlyś bilen pəxtakar xoçalıqlarның qalladan tolq fajdalanularǵoja imkanijet beredib
Qashqa Dariyada, Qashlac خوجالق قازلارينى ئۇندىپىرىش قازلازىنى ئۇندىپىرىش
Yiishen خۇرجىن. قازلازىنى ئۇندىپىرىش مۇشتۇزمۇرلارغا
72-ndi
Faqatlar يېرىدەگى باختانى بالچققا فارштىرىدى
Yaqalab تاڭساب ياتىر. بايىغىڭىڭ 3 ئايلىق ئۇتپوسكىسى
Charwachiq رايىونى، يېلانىنى يەجىرىشى لازم بولغان 37 مىڭ
Charzai بەددەلىگە ئەتىگى 2 مىڭ سو ملىخ خو جىد تىقى
Dusodgaa تاپشىربى، باقراب ئورب ئالدى

کو کله منگ سه کته جایلاری

پزگه توره‌لدر کیره‌ک دیمه‌س

پکن كەمپەنیيەسى وە پاختاكارلار نۇرتاسىدا
غاللا تاقسىم قىلىشنىڭ يەكى، تەرتىبى،

غاللا حاسدانلارى بايالوغا كەم
باڭال پاختاكار خوجالقلار كۈمىدەن
فایلدانلىشقا هەر ۋاقت زور ئىمكەن
بىلەن پاختاكار خوجالقلار تۇچۇن
پاختا كۆپۈرەتىمىسى تاماندىن
بىلگىلى مىقداردا غاللا تەقىمن قىلىدە
نادىر پاختاكار دېھقان شەرتىلەنگىن
شەتىمىاعى سەستەفلە
هەممىيەت بېرىلەجەك، پاختا كۆپۈرەتە
كەمباغان خوجالقلار ۋە
باشقا، خوجالقلارغا قار
تىكىرىيە يوقارى حى
جاقلار (مەسىلەن، بىز
ئېتكەن بىز مايدانى
لائىق خوجالقى سالىنىنى
تولەكچەلەر (بۇلارنىڭ پەر
باقوۋات خوجالقلار
قىلىتى ئەندىن شىك
قۇزاتجا پەرسەندىدەن
داخنىغان غاللا ئالاچاقلار
لارغا ئىسە، شاللا حا
تۇنلەي بېرىلەجەك
لەرى تۇچۇن ئۆزۈلۈر
مەجbur بولاچاقلار.
لېكىن، يەكى تاقسى
قىلىشى ئاماتقىلىمەند
قىلىشنى ۋە جاماعات
كۆچەتىرىشنى تەلەپ
كەمباغالارنى ۋە كۆز
چىلدەرنى روحلاندىرىشە
سىيەب بولاچىق.
هازىرى يەكى تاقسىمات شەرتىبى
بىلەن پاختاكار خوجالقلار كۈمىدەن
پاختا كۆپۈرەتىمىسى تاماندىن
بىلگىلى مىقداردا غاللا تەقىمن قىلىدە
نادىر پاختاكار دېھقان شەرتىلەنگىن
پاختاسىنى تاپشىرما سلىق تۇچۇن جا
ۋابىكەر بولھانىدىك، پاختا كۆپۈرەتە
سەيىسى ھەم يېتكىزە ئەلماغان غاللا
تۇچۇن پاختاكار لائى ئالىدىدا جاۋاپ
كەدرەن بىز تاماندان، قىشلاقدا بايالارنىڭ
خوجالقى ئاھوالى قادام ساين زەھىم
لەشلىرىلەكەن وە ئىكەنچى ئاماندىن
كەمغا ئالالارنى مۇستەكەمەلەش تۇچۇن
بۇئۇن چارالار كۈرۈلەن بىز واغدا
پاختاكارلار ئورتاسىدا غاللا تاقىيم
قىلىشا يەكى نۇرتىبلەر كەمگىز بىلەش
ەممەنەگە مەعلمۇم بىز شەدر. يەكى
ئەرتىپ شۇ كۆكلەم ئېكىن كەمبە
تىيەمىشكە توغرى كەلمىرىپلىنى تو
ذلەكەن.
يەكى تەرتىپىنى تەھرىنى قىماسا
مان ئىملەكەوي، بۇ ئىشنى شۇ كۈز
كە، وە قاندای بولغانلىنى كۆربە جە
قايانى، شورالار حاكىمەتىنى پاختا
كارلىكىنى سەر خەل بوللار بىلەن
دېۋاچىلاندۇرقانى خالدا، پاختاكار خە
چالقلارنى ئايرىم ئاخۇفالا قوبىدى وە
تۇلۇغا غاللاني ئازىزغا پاختا ئىكەن
قىسىمدا پاختا دەفتەرچەسى ئالىپ
ئازىز بىلەن ئالىدىلار. بۇ
حىلەدە باي خوجالقلارەم مۇراجاھات
قلدى. يەكى تاقسىمات شەرتىبىي بىز
بىنچى ئەندىن ئەندىن ئەندىن
25 بىز سەنتىدەن ھەم كەم سولماغان
قىسىمدا پاختا ئېتكەن خوجالقلارغا فانىنا
بېرىلەجەك. لېكىن، پاختاكارلارنىڭ
بۇ كۆزەلەرى ھەم بېرابەر مىقداردا ئالا
ئالالما ياجاقلار. لېكىن مایداننىڭ 50
خوجالقىقا بېش پۇتىدان (ئەمكەن با
ويچا) تارقانلىكى. بۇ ئىسادا كۆب
چاقلاردا سۇنى سەستەمەرچەسى بۇينچى ئەر
لىدى: بەعزمى پاختاكار خوجالقلار غال
چىلدەر بىكەپلىك ئاش مايسىدى بىلەن
بىلەن پاختاكار خوجالقلار ئالا
چاقلار، 75 بىز سەنتىدەن ئارتىنى يېز
دىلار، خەجالقىنى ئەمكەن بازى
بۇ خوجالقىنى ئەمكەن كۆرسەنپ بازى
دىلار.

کو گملاه گمیه کجھم۔ اتا، قاتل بدشی، لازم، شتک

بِرْدَى بَشَّاجْ يُورَى بَكْجَى

غالانى ديفنيرىنسىيەلى تار
قاتش توشىدرىمىدى

غاللا بىرىشى شىركەتلىر توخ
تاتبى قويىدىلار

قوقان نور موخبر پاچتاكار
لارنى غاللا بىلدەن تەمئىن قىلىشا
دېفەنيرىنسىيەلى ئوشۇل دېقاڭلارغا
توشىدرىلمىدى. بو خاقدا دېقاڭلار
شىرىتلىر واقىتىدا يو تىشكى
شىرىتلىر واقىتىدا يو تىشكى
تايپارلار مەسىدان، يىنى تايپارلىق
باھانىسى بىلدەن غاللا بىرىشى توخ
تاتبى قويىدىلار. كارگىدان، باب،
جۇست شىرىتلىر بوسانسالارىقدا
برىج جايدالار.

دېقاڭلار ئورتاسىدا غاللا مەسى
دەلدەسىدە ئاڭلاشماوجىلقلار كوب
بو نىسە بايلارنى ئۇوارىيە زەمین
بولب توشىدرى.

دورسلاрадا ئوقۇش مۇددەتى
چۈزىلادى

ئىگەنۇمىسى مۇددەتى يۇرۇش
جۇمۇرىيەت شەتايى ئۆزبېك پاختا

سايىنغا مۇراجاات قىلب، گرون
بىر كىزىچىلەر قورسالىنىڭ ئوقۇش
مۇددەتىنى ئون كەندەن بىر ئاپاھام
كۆپىرىشىكە تەكلىف قىلىدى.

شۇ بىلدەن بىر كەن دۇزىبېك پاختا
سايىنغا تېمىرەلەرنى قىتادان تايى
يارلاش ئىشلەرنىڭ دەرەۋە كەرسىمەك
كە تەكلىف قىلىدى.

Ozbekistan késəbə sa-
juzlarbəqə muraçaat
(Ozbekistan késəbələr şorası
arqalı)

O. Osoavjaxmam mərkəzi şorasınp
2-nci plenim, mufadala va avsatsias
kimja qurulşasqan jardam sin-
gari dəvət etmətiklər ismidən,
Ozbekistannan yüksək pirlitleritig
alangalı salam jubarad..

O. Osoavjaxmam alda - mufadala
va sosialzazm qurulşasqan jardam sin-
gari dəvət etmətiklər ismidən
variflər turadısim, uların bacarıç
yeyin bytyn mənətəşəker tərtibəs
azm.

1-ni bytyn Ozbekistan qurulşasqan
tamamdan qasub qalançan şəhərməz
“osoavjaxmam səfəridən taşqasr turqan
bi pirsajuz a'zəs həm bolmasın”
değən şəhərdikim, ən Ozbekistan
Tyrkmanistan Osoavjaxmalar ortaçda
tyzilən gaş, su yu 20-ci jənvardan
şurası kycəgir şurasına allan
mystahkəmləndir. Bu şurasına esa,
batamın fərik, zavud, temir jol, va
başqaların mufadala qışlaq qarışqan
bolus, uns amələsə asırı jolda çəm-i
şəhərinə iləşqər qatınış yeyin
ham goldan kelgən jardam w maddes
keməkni kərsətsi yeyin jən onmlarca
yüksək pirlitleritig çəm-işat salıga
tartıştaraq qaldı.

Plenim qat'lı işənədir kim, bu jardam
başqaların kərsətsi, çəm-işat ham
sunça aslanşas, şoralar ütüşkən
urş qatınıştaraq qatınış yeyin
ham qoldan kelgən jardam w maddes
keməkni kərsətsi yeyin jən onmlarca
yüksək pirlitleritig çəm-işat salıga
tartıştaraq qaldı.

Jəsənən fərik, zavud, temir jol, va
başqaların mufadala qışlaq qarışqan
bolus, uns amələsə asırı jolda çəm-i
şəhərinə iləşqər qatınış yeyin
ham goldan kelgən jardam w maddes
keməkni kərsətsi yeyin jən onmlarca
yüksək pirlitleritig çəm-işat salıga
tartıştaraq qaldı.

Jaşasın Ozbekistannıň 1930-ncı
kəsəbə sajuzlara.

Ozbekistan Oso avvajaxmam
mərkəzi şorasınp 2-nci cym-
hyrijet plenim pirsidilijimi

Ozbekneft ьdarasъoqa „həjif
sən”.

Ozbekneft karxanaların jan-
qandan saqlaşqas xəxəti tekşiril-
gənda, mə myrijetin bi mas-
ləga jaman qaraqanlıq bilindil.
Janqandan saqlaşqas carafalı
bytynjel kerilməgen. Sələna jatqan
langış saraş jārga jolda toxtab
qalqan Landara signəl asbabıla
ham joc. Trest mə myrijeti xalq
xoşalıq, a'zəs şorası tamam-
dan jubaşlıqon lajıhanla joqtar
çojde, janqandan saqlaşqas
toq-
təsədəq direktifləri bacarıç
haqqda qılyanın təklif, trest
ədərəss; Bundaj işka xəxaşəmz
joc” den avab berdi.

Japondan mufadala inispe-
teri mə myrijetin emri bilan
trəstmin işləri myidri vəzifəsinə
başçılıq keldi.

Halq xoşalıq a'zəs şorası
trəstək janqandan saqlaşqas
toq-
təsədəq bytyn emrləri tezden
vəcərişni təklif qılys həmdə
Əzinin jol-jorulqlarla e'təbar-
səsəqəs kərsətsi həm janqandan
saqlaşqas məsələsingə savıq
qaragans yeyin trest ьdarasъoqa
matbuat arqalı „həjif sən” e'lan
qılyşqa qarar berdi.

مۇھىم تۆزىتىش

20-ci sən - قىزىل ئۆزبېكستان

گۈزىتىنىڭ ئىچى بېتىدە ئەتكىرا -

مەن ئاپىقى مەكتوبىلەر ئارقايى ياكى

يوجىتا واسىتىمىسى سىلسەن ئەللىك

كۆلىكىيەت ئازىسى مەرىم ئەزىز

خانى ئامىغا يوباشلارى ياكى ۋۆز

لارى ئىلەن ئاپىشىلارى لازم

ئاز ئاش كومىسييەسى دەپگەن. شەرىنى چەپىتى

دارغان رايىنى دەپگەن. دەپگەن. دەپگەن. دەپگەن.

دارغان رايىنى دەپگەن. دەپگەن. دەپگەن.